

MÜNDƏRİCAT

EKİZ KOMETLƏR

Quliyev Ə.S., Nəbiyev Ş.A.

5

1989- 2002 - ci İLLƏRDƏ MÜŞAHİDƏ OLUNMUŞ BİR SIRA PERİODİK KOMETLƏRİN FİZİKİ
PARAMETRLƏRİNİN QİYMƏTLƏRİ

Quliyev Ə.S., Çuryumov K.İ., Bayramov Ə.Ş.

10

OPTİK V-TİPLİ ASTEROİDLƏRİN SPEKTRLƏRİNİN ZƏİF ZOLAQLARININ UDULMASININ
ARAŞDIRILMASI: SPEKTRAL INTERVAL 5500-7000 Å

Şestopalov D.İ., Həsənova L.O.

18

İONLARIN SPEKTRAL XƏTLƏRİNİN SİKLOTRON FIRLANMASI NƏTİCƏSİNDE GENİŞLƏNMƏSİ
Məmmədov S.H., Rüstəmov A.A., Seyidov A.Q., Musayev M.M.

23

TAC İLMƏLƏRİNDE ALFVEN DALĞALARININ REZONANS UDULMA MEXANİZMİ HAQQINDA
Hacıyev T.H., Rüstəmov A.A.

27

DI CEP ULDUZUNUN ŞÜALANMA SPEKTRİNİN DÖYİŞKƏNLİYİ
Əliyeva Ə.Ə.

30

ULDUZLARASI EKSTİNSİYA ƏYRİLƏRİ VƏ GÜNƏŞ SİSTEMİNİN BƏZİ KİÇİK CISİMLƏRİNİN
ƏKSOLUNMA SPEKTRİ
Şustaryov P.N., Şestopalov D.İ.

37

45 Dra (F7Ib) İFRATNƏHƏNG ULDUZUNUN ATMOSFERİ
I. Spektrlerin tədqiqi
Xəlilov Ə.M., Həsənova Ə.R.

42

ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASININ EŞELLE-SPEKTROMETRLƏRİNİN OPTİK
HESABLAMALARI
Mikayilov X.M.

47

ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI ÜZƏRİNDƏ GECƏ GÖYÜNÜN İŞİQLANMASININ TƏDQİQİ
Şestopalov D.İ., Şustaryov P.N., Xəlilov V.M., Mikayilov X.M., Məmmədov Ə.M., Şükürov M.Ə., Gülmaliyev N.İ.

53

CONTENTS

СОДЕРЖАНИЕ

| | | | |
|--|----|--|----|
| TWIN-COMETS | | КОМЕТЫ-БЛИЗНЕЦЫ | |
| Guliyev A.S., Nabihev Sh.A. | 5 | Гулиев А.С., Набиев А.Ш. | 5 |
| VALUES OF PHYSICAL PARAMETERS OF SOME PERIODIC COMETS OBSERVED IN 1989 – 2002 | 10 | ЗНАЧЕНИЯ ФИЗИЧЕСКИХ ПАРАМЕТРОВ РЯДА ПЕРИОДИЧЕСКИХ КОМЕТ, НАБЛЮДАВШИХСЯ В 1989 – 2002 г.г. | 10 |
| Guliyev A.S., Churyumov K.I., Bayramov A.Sh. | | Гулиев А.С., Чурюмов К.И., Байрамов А.Ш. | |
| INVESTIGATION OF FAINT ABSORPTION BANDS IN SPECTRA OF V-TYPE ASTEROIDS: 5500-7000 Å SPECTRAL REGION | 18 | ИССЛЕДОВАНИЕ СЛАБЫХ ПОЛОС ПОГЛОЩЕНИЯ В СПЕКТРАХ АСТЕРОИДОВ ОПТИЧЕСКОГО ТИПА V: ОБЛАСТЬ СПЕКТРА 5500-7000 Å | 18 |
| Shestopalov D.I., Hasanova L.O. | | Шестопалов Д.И., Гасанова Л.О. | |
| THE BROADENING OF ION SPECTRAL LINE PROFILES BY THEIR CYCLOTRON ROTATIONAL MOTIONS | 23 | РАСШИРЕНИЕ СПЕКТРАЛЬНЫХ ЛИНИЙ ИОНОВ ВСЛЕДСТВИЕ ИХ ЦИКЛОТРОННОГО ВРАЩЕНИЯ | |
| Mamedov S.H., Rustamov A.A., Seyidov A.G., Musayev M.M. | | Мамедов С.Г., Рустамов А.А., Сейидов А.Г., Мусаев М.М. | 23 |
| ON THE MECHANISM OF RESONANT ABSORPTION OF ALFVEN WAVES IN THE CORONAL LOOPS | 27 | К МЕХАНИЗМУ РЕЗОНАНСНОГО ПОГЛОЩЕНИЯ АЛЬФВЕНОВСКИХ ВОЛН В КОРОНАЛЬНЫХ ПЕТЛЯХ | |
| Hajiyev T.H., Rustamov A.A. | | Гаджиев Т.Г., Рустамов А.А. | 27 |
| THE EMISSION SPECTRUM VARIABILITY OF STAR DI CEP | 30 | ПЕРЕМЕННОСТЬ ЭМИССИОННОГО СПЕКТРА ЗВЕЗДЫ DI Сер | |
| Aliyeva A.A. | | Алиева А.А. | 30 |
| THE CURVES OF INTERSTELLAR EXTINCTION AND REFLECTANCE SPECTRA OF SOME MINOR BODIES OF SOLAR SYSTEM | 37 | КРИВЫЕ МЕЖЗВЕЗДНОГО ПОГЛОЩЕНИЯ И ОТРАЖАТЕЛЬНЫЕ СПЕКТРЫ НЕКОТОРЫХ МАЛЫХ ТЕЛ СОЛНЕЧНОЙ СИСТЕМЫ | |
| Shustarev P.N., Shestopalov D.I. | | Шустарев П.Н., Шестопалов Д.И. | 37 |
| ATMOSPHERE OF THE SUPERGIAHT 45 Dra (F7Ib) | 42 | АТМОСФЕРА СВЕРХГИАНТА 45 Dra (F7Ib) I. Исследование спектра | |
| I. Investiqation of the spectrum | | Халилов А.М., Гасанова А.Р. | 42 |
| Khalilov A.M., Hasanova A.R. | | | |
| OPTICAL CALCULATIONS OF ECHELLE- SPECTROMETERS OF THE SHAMAKHY ASTROPHYSICAL OBSERVATORY | 47 | ОПТИЧЕСКИЕ РАСЧЕТЫ ЭШЕЛЛЕ- СПЕКТРОМЕТРОВ ШАМАХИНСКОЙ АСТРОФИЗИЧЕСКОЙ ОБСЕРВАТОРИИ | |
| Mikayilov X.M. | | Микаилов Х.М. | 47 |
| INVESTIGATION OF BACKGROUND LIGHTING OF NIGHT SKY ABOVE THE SHAMAKHY ASTROPHYSICAL OBSERVATORY | 53 | ИССЛЕДОВАНИЕ ФОНОВОЙ ЗАСВЕТКИ НОЧНОГО НЕБА НАД ШАМАХИНСКОЙ АСТРОФИЗИЧЕСКОЙ ОБСЕРВАТОРИЕЙ | |
| Shestopalov D.I., Shustarev P.N., Khalilov V.M., Mikayilov Kh.M., Mamedov A.M., Shukurov M.E., Gulmaliev N.I. | | Шестопалов Д.И., Шустарев П.Н., Халилов В.М., Микаилов Х.М., Мамедов А.М., Шукюров М.Е., Гюльмалиев Н.И. | 53 |